

Brüsseldə sülhə doğru daha bir addım

Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində əldə edilən parlaq qələbə ilə ədalətin bərpa olunmasından sonra ordusu və iqtisadiyyatı acınacaqlı duruma düşən Ermənistana vəziyyətdən çıxmağın yeganə yolunu sülh müqaviləsinin bağlanmasında gördüyünü dəfələrlə xatırladıb, Qarabağın təhlükəsizlik, sabitlik və sülh şəraitində inkişafı məsələlərini öne çəkib. Dövlətimizin başçısı ayrı-ayrı çıxışlarında bu istiqamətdə göstərilən bütün müsbət səyləri, etimadyaratma tədbirlərini dəstəkləyib, Azərbaycanın sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə daim hazır olduğunu diqqətə çatdırıb. Ölkə rəhbəri, həmcinin həssas məsələ olan delimitasiya ilə bağlı işçi qrupunun, birgə komissiyanın tez bir zamanda təşkilinin vacibliyini də dönə-dönə qeyd edib. Prezident İlham Əliyev bütün bu məsələlərlə bağlı konkret fikirlərini Ermənistənən baş naziri Nikol Paşinyanla, habelə ayrı-ayrı dövlət başçıları, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri ilə səhəbtlərində açıq-aydın vurgulayıb.



Ötən il dekabrın 15-də Belçika Krallığının paytaxtı Brüsselde keçirilən Avropa İttifaqının Şərqi Tərəfdalılığının VI Sammitində dövlətimizin başçısı İlham Əliyev regional məsələləri daim gündəliyində saxladığına, bu proseslərə verdiyi töhfəye və dəstəye görə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel təşəkkürünü bildirib. Bu xüsusda Şarl Mişelin təşəbbüsü ilə sammitdən bir gün əvvəl-dekabrın 14-də Azərbaycan Prezidenti ve Ermənistənən baş naziri arasında davam edən müzakirələrin konstruktiv mühitdə keçidiyi, Avropa İttifaqı Şurasının prezidentinin Ermənistənən Azərbaycan arasında münasibətlərin normallaşmasına verdiyi töhfəni vurgulayıb. Həmcinin Şarl Mişelin təşəbbüsü ilə aparılan bu danışıqların çox praktiki olduğunu və təsisiylə xarakter daşıdığını, burada Ermənistənən Azərbaycan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlərin müzakirə olunduğunu, neticə etibarile səmərəli və praqmatik keçidiyi diqqətə çatdırıb.

Beləliklə, dövlətimizin başçısının görüşləri və apardığı danışıqlar nəticəsində postmühəribə dövründə yeni bir format – Brüssel sülh gündəliyi yaranıb. Bir daha xatırladıq ki, ilk üçtərəfi görüş Avropa İttifaqının Şərqi Tərəfdalılığının VI Sammitindən bir gün əvvəl-dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüsseldə sülh gündəliyinin əsası qoyulub. Bunun davamı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları reallaşdırılıb.

Azərbaycan Prezidentinin bu il aprelin 6-da Brüssel səfəri, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Ermənistənən baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş müsbət nəticələr də dövlətimizin başçısının sözügedən sülh sazişinin imzalanması istiqamətdəki yorulmaz fəaliyyətinin bariz ifadəsi, respublikamızın milli maraqlarının təmin olunması yönündə gerçəkləşdirildiyi ardıcıl və məqsədyönlü siyasetin məntiqi nəticəsidir.

Göründüyü kimi, Prezident İlham Əliyev Azərbaycanla Ermənistən arasında sülh sazişinin imzalanması məsələsinə daim konstruktiv yanaşır, hər zaman əsas diqqəti Cənubi Qafqazda postmühəribə vəziyyətinə yönəldərək, Azərbaycanın sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadıqlılığını bəyan edib. Dövlətimizin başçısı regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsinə nail olmağa xüsusi önəm verib. Bu, ölkə rəhbərinin nüfuzlu dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri ilə səhəbtlərində də öz aydın ifadəsini tapıb.

Ölkə rəhbəri bütün çıxışlarında Azərbaycanın üzərində dayandığı beş principin beynəlxalq hüququn normalarını, səmərəli beynəlxalq davranışını eks etdirdiyini xatırladaraq, onların istenilən ölkələr arasında dövlətlərarası münasibətlərin temel prinsipləri olduğunu vurğulayıb. Dövlətimizin başçısı fikirlərinə qarşılıqlı şəkildə ərazi bütövüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının tanınması, həmcinin sərhədlərin delimitasiyası ilə Qafqaza sülh gələcəyini əlavə edib: "Bu, Azərbaycanın isteyidir. Azərbaycan Cənubi Qafqazın üç ölkəsi arasında fəal əməkdaşlıq üçün potensialın mövcuduluğunu görür. Bu, eyni zamanda, Cənubi Qafqaz ölkələr ilə bərabər, daha geniş region üçün mühüm önem daşıyır. Lakin bütün bu məsələləri ehtiyatla, həssaslıqla nəzərdən keçirmək və vaxtında həll etmək zəruridir".

Onu da qeyd edək ki, Azərbaycan regionda sülh tərəfdarı, iqtisadi güc mərkəzi, eyni zamanda, Cənubi Qafqazda beynəlxalq layihələrin təşəbbüskarı olan ölkə kimi tanındıqdan Avropa İttifaqı üçün vacib, etibarlı və perspektivli tərəfdəşdir. Bu amil respublikamızla münasibətlərin davamlı inkişafını şərtləndirir. Digər tərəfdən, ikinci Qarabağ müharibəsində Azərbaycanın parlaq qəlebə əldə etməsi ilə geosiyasi reallıq yaranması adı çəkilən təşkilatla bu əməkdaşlığın dərinləşdirilməsi zərurətini qarşıya çıxarıb.

Yeri gəlmışkən, hazırda təkcə Avropa İttifaqı deyil, həm də nüfuzlu ölkələr və digər beynəlxalq siyasi mərkəzlər Cənubi Qafqazda Azərbaycanın ədaləti zəfəri fonunda geosiyasi reallığı təqdir edir və Ermənistənə sülh sazişinin imzalanmasını önemli məsələ kimi dəyərləndirir. Çünkü bölgədə sülh və əmin-amanlığın bərqərar olması Azərbaycan və onun qonşularının mənafeyinə fayda gətirməklə bərabər, həm də bu coğrafiyada kommunikasiya bağıntılarının bərpası sayəsində region dövlətlərinin dünya iqtisadiyyatına integrasiyasını gerçəkləşdirir, son nəticədə isə xalqların sosial şəraitinin yaxşılaşmasına müsbət təsir göstərir. Əlbəttə, bu mənada Avropa İttifaqının rəsmi Bakının təklif və təşəbbüslerini yüksək dəyərləndirməsi və bunu dəstəkləməsi aydın başa düşülür.

Qeyd edilən bu fikrin həqiqətdən qaynaqlanması Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin sonuncu görüşünün yekunlarına dair metbuata açıqlamasında aydın nəzərə çarpır. Həmin açıqlamada deyilir: "Bu gün mən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistənən baş naziri Nikol Paşinyan arasında görüşə bir daha ev sahibliyi etdim. Bu, bizim bu formatda üçüncü müzakirəm ididi. Biz Cənubi Qafqazda vəziyyət və her iki ölkənin Avropa

İttifaqı ilə münasibətlərinin inkişafına, habelə sərhəd regionuna əsas diqqəti yönəltidik.

Müzakirə səmimi və mehsuldar oldu, biz bütün məsələləri nəzərdən keçirdik. Bizim humanitar məsələlər, o cümlədən, minaların təmizlənməsi və saxlanılanların azad edilməsi ilə bağlı səyərlə əlaqədar ətraflı müzakirəmiz oldu və biz itkin düşmüş insanların taleyiə də toxunduq".

Şarl Mişel açıqlamasında görüş zamanı aşağıdakı nəticələrə nail olduğunu da diqqətə çatdırıb:

–Sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə reallaşacaq. Həmin iclasda sərhədin delimitasiyası və sabit vəziyyətin en yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq;

–kommunikasiya ilə əlaqədar liderlər Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisində Ermənistən müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturunu vəsítəsələ beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəldilər;

–liderlər Ermənistən ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimleyən geləcək sülh müqaviləsinə dair müzakirəni davam etdirməyin zərurətini bildiriblər.

Avropa İttifaqı Şurasının Prezidenti metbuata açıqlamasında daha sonra bildirib: "Sosial-iqtisadi inkişafə gəlince, Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifikasiyənamə iqtisadi inkişafı təşviq etməyə çalışın. İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcək. Mən, həmcinin əhalinin uzunmüddəli davamlı sülhə hazırlanmasının vacibliyini də vurğuladım və Avropa İttifaqı öz dəstəyini gücləndirməyə hazırıram".

Biz six təmasda qalmışa razılaşdırıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik".

Prezident İlham Əliyev Brüssel səfəri çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə keçirdiyi tekbətək görüşündə Ermənistən ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, iki ölkənin münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirib. Bu formatda Avropa İttifaqının təşəbbüsü və vəsitiçiliyi ilə üçüncü dəfədir ki, görüşün keçirildiyini qeyd edən dövlətimizin başçısı Şarl Mişel təşkilatın tərəfindən vəzifəsindən qarşıya çıxıb.

Beləliklə, Azərbaycanla Ermənistən arasında sülh razılaşmasının əsas komponentində ölkəmizin ireli sürdüyü 5 maddədən ibarət təklif bir daha

öz əksini tapıb. Burada əsas məqam Azərbaycanın ərazi bütövüyünün şərtləndirilməsi olub. Ümumiyyətlə, sülh razılaşmasının əsas komponentində iki dövlət arasında münasibətlərin nor-

mallaşması üçün ölkələrin bir-birlərinin suverenliyi, ərazi bütövüy, beynəlxalq sərhədlerinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması məsəlesi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi prioritet istiqamətlər kimi seçilib. Bununla bərabər, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövüyünə qarşı hədə və gəcəndən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkilməsi qarşıya önəmi vəzifə kimi qoyulub.

Nəhayət, sülh razılaşmasının əsas komponentində dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasının, nəqliyyat və digər müvafiq kommunikasiyaların açılması, qurulması, habelə qarşılıqlı maraqlı doğuran digər sahələrdə əməkdaşlığın yaradılmasının zəruriliyi diqqətə çatdırılıb.

Bu məqamda xatırladıq ki, Brüssel görüşünün səhəri gün Azərbaycan Prezidenti və Ermənistənən baş naziri tərəfindən ayrı-ayrılıqda iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında müvafiq sənədlər imzalanıb.

Beləliklə, Brüsseldə reallaşan üçüncü üçtərəfi görüş de Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi-diplomatik müstəvidə möhkəmləndirildiyini göstərir. Azərbaycan qətiyyətli mövqeyini davam etdirir, principial yanaşma ortaya qoyur və strateji məqsədlərinə doğru qətiyyətlə addımlayıb. Prosesin gedisi regionda bütün dövlətlərin maraqlarına tam cavab verir, bölge xalqlarına rifah və inkişaf vəd edir. Bu isə Cənubi Qafqaz regionunda uzunmüddəli sülh və təhlükəsizlik, qarşılıqlı faydalı əməkdaşlıq mühitini təmin etmək üçün mühüm əhəmiyyət daşıyır.

Onu da deyək ki, sonuncu Brüssel razılaşmasında əldə olunan müsbət nəticələr sırasında ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərilməsi də öz əksini tapıb.

Bir daha xatırladıq ki, Brüssel razılaşmasında "Dağlıq Qarabağ" ifadəsi və ya keçmişin qalığı olan ATƏT Minsk qrupu həmsədrlik institutuna istinad da yoxdur. Bu, göstərir ki, Avropa İttifaqı 44 günlük mühabibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində bu reallığa əsaslanır.

Vaqif BAYRAMOV, "Xalq qəzeti"